



AZ

Barmaq izləri və Eurodac

AB 603/2013 nömrəli Tənzimləməsinin 29 (3) Maddəsi çərçivəsində, bir üzv ölkədə qeyr-qanuni şəkildə yaşayan üçüncü ölkə vətəndaşları yaxud ölkəsiz şəxslər üçün informasiya

Əgər qeyr-qanuni şəkildə bir Dublin ölkəsində¹⁾ qalırsınız, rəsmi orqanlar barmaq izlərinizi alabilir və onları 'Eurodac' barmaq izləri məlumat bazasına göndərəbirlər. Bunun əsas məqsədi, keçmişdə sığınacaq üçün müraciət edib etməməyinizi təyin etməkdir. Barmaq izlərinizin məlumatı, Eurodac barmaq izləri məlumat bazasında saxlanmayacaq amma əgər keçmişdə başqa ölkədə sığınacaq üçün müraciət etmişsəniz, sizi o ölkəyə geri qaytarma ehtimalı vardır.

Əgər barmaq izləriniz keyfiyyətsizsə, çünki o cümlədən siz qəsdən barmaqlarınıza xəsarət yetirmişsiniz, barmaq izləriniz təkrar alınacaq.

Eurodac, Avropa Birliyinə ayid eu-LISA adlı bir qurum tərəfindən idarə edilir. Məlumatınız yalnız qanun tərəfindən izah olunmuş məqsəd üçün işlənəcək. Yalnız Eurodac mərkəzi sistemi məlumatınızı alır. Əgər başqa bir Dublin ölkəsində sığınacaq üçün müraciət etsəniz də, Eurodac'a göndərilmək üçün barmaq izləriniz alınacaq. Eurodac'də saxlanılan məlumat, Dublin ölkələrinə aid olmayan digər ölkələr yaxud təşkilatlarla mübadilə olmayacaq.

- 1) Bütün Avropa Biliyinə (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latvia, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Romaniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya) və Dublin Tənzimləməsinin dörd "bağlı" ölkəsi (Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn) şamil olunur.

©Avropa Birliyi 2014

Təkrar istehsal iznildir. Individual şəkilləri işlətmə yaxud duplikat etmə izni bilavasitə müəlliflik hüququ sahiblərindən alınmalıdır.

Əlaqə məlumatı

Qaçqın rəsmi orqanının ünvanı və məlumatları

Bundesamt für Migration und
Flüchtlinge (BAMF)
Frankenstraße 210
90461 Nürnberg
Tel: +49 (0)911 943 0
Faks: +49 (0)911 943 10000
E-poçt: service@bamf.bund.de

Eurodac ekspertinin ünvanı və məlumatları

Bundeskriminalamt (BKA)
65173 Wiesbaden
Tel.: +49 (0)611 55 0
Faks: +49 (0)611 55 12141
www.bka.de

Əgər bizim rəsmi orqanlarımız şübhələnsələr ki siz başqa ölkədə sığınacaq üçün müraciət etmişsiniz, və ki başqa ölkə o müraciəti yoxlamaq üçün məsul olabilir, o zaman sonrakı proseduralar və onun sizə və hüququnuza necə təsir göstərməsi barədə sizə daha çox informasiya verəcəklər.

